

**KİTABŞÜNASLIQ VƏ REDAKTOR SƏNƏTİ**  
elmi-nəzəri və təcrübi-metodik jurnal

**Nº 2 (13)**

**2021**

**KİTABŞÜNASLIQ VƏ NƏŞRİYYAT İŞİ**

*UDC 821.512.162*

**Knyaz Aslan İlyas oğlu**  
**Bakı Dövlət Universiteti**  
**Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının müdürü,**  
**pedaqogika üzrə fəlsəfə doktoru, dosent**  
[knyazaslan@mail.ru](mailto:knyazaslan@mail.ru)  
[knyazaslan@bsu.edu.az](mailto:knyazaslan@bsu.edu.az)  
Orcid id: 0000-0003-2710-3758

**MƏHƏMMƏDHÜSEYN ŞƏHRIYARIN  
ƏSƏRLƏRİNİN NƏŞRİ VƏ TƏBLİĞİ**

**Xülasə:** Məhəmmədhüseyn Şəhriyar XX əsrde Azərbaycan xalqının dünya medəniyyətinə bəxş etdiyi ən görkəmli şairlərdən biridir. Azərbaycan türkçəsində və fars dilində yazdığı əsərləri onu hələ öz sağlığında ədəbiyyat klassiki səviyyəsinə yüksəltmişdir. Müdrik sənətkar füsünkar əsərləri ilə Yaxın Şərqiñ söz sənətini bədii obraz və ifadə vasitələri ilə zənginləşdirmişdir.

Güneyli-Quzeyli Azərbaycanın və İranın ədəbi-bədii yaradıcılıq dünyasının fəxri olan Şəhriyar milli olduğu qədər bəşəri, bəşəri olduğu qədər də milli şairdir. Sənətkarın "Heydərbabaya salam" poeması zəngin Azərbaycan poeziyasında möhtəşəm yer tutan qüdrətli bədii əsərdir.

Türk dünyasının dahi şairi Şəhriyarın ədəbi irsinin Azərbaycanda nəşri, təbliği və yayımı həmisi dıqqət mərkəzində olmuşdur. Ulu öndər Heydər Əliyev hələ 13 mart 1996-ci ildə Azərbaycan və İran ədəbiyyatlarının inkişafında böyük xidmətləri olan Şəhriyarın 90 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamışdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 12 yanvar 2004-cü il tarixli Sərəncamı ilə Şəhriyarın "Seçilmiş əsərləri" 25 min nüsxə tirajla nəfis şəkildə çapdan buraxılmış, ölkə kitabxanalarına pulsuz polaraq hədiyyə verilmişdir.

**Açar sözlər:** Azərbaycan ədəbiyyatı, İran ədəbiyyatı, türk poeziyası, fars poeziyası, Məhəmmədhüseyn Şəhriyar, "Heydərbabaya salam" poeması, lirika.

Knyaz Aslan Ilyas oglu

**PUBLICATION AND PROMOTION  
WORKS OF MOHAMMAD HOSSEIN SHAHRIYAR**

**Summary:** Mohammad Hossein Shahriyar is one of the most outstanding poets of the 20th century, who gave the Azerbaijani people to world culture. His works in the Azerbaijani-Turkish and Persian languages raised him to the level of classics during his lifetime. The wise artist, with his fascinating works, has enriched Middle Eastern literature with artistic images and expressive means.

Shahriyar, who is an honorary figure in the literature of South and North Azerbaijan and Iran, is not only a secular, human, but also a national poet. The artist's poem "Greetings to Heydar Baba" is a powerful work of art that occupies an important place in Azerbaijani literature.

The publication, popularization and dissemination of the literary heritage of the great poet of the Turkic world Shahriyar in Azerbaijan have always been in the spotlight. On March 13, 1996, national leader Heydar Aliyev signed a decree on the celebration of the 90th anniversary of Shahriyar, who made a great contribution to the development of Azerbaijani and Iranian literature.

By the order of the President of the Republic of Azerbaijan Ilham Aliyev dated January 12, 2004, "Selected Works" by Shahriyar were elegantly published with a circulation of 25,000 copies and donated to the country's libraries free of charge.

**Key words:** Azerbaijani literature, Iranian literature, Turkish poetry, Persian poetry, Mohammad Hossein Shahriyar, poem "Greetings to Heydar Baba", lyrics.

**Князь Аслан Ильяс оглу**

**ИЗДАНИЕ И ПРОПОГАНДА  
ПРОИЗВЕДЕНИЙ МОХАММАДХУСЕЙНА ШАХРИЯРА**

**Резюме:** Мухаммәд Хүсейн Шахрияр - один из самых выдающихся поэтов XX века, который дал азербайджанский народ мировой культуре. Его произведения на азербайджанском-турецком и персидском языках при жизни подняли его до уровня классики. Мудрый художник своими увлекательными произведениями обогатил ближневосточную литературу художественными образами и выразительными средствами.

Шахрияр, который является почетным деятелем литературы Южного и Северного Азербайджана и Ирана, является не только светским, человеческим, но и национальным поэтом. Поэма художника "Приветствие Гейдар Бабе" - мощное произведение искусства, занимающее большое место в азербайджанской литературе.

Публикация, популяризация и распространение литературного наследия великого поэта тюркского мира Шахрияра в Азербайджане всегда были в центре внимания. 13 марта 1996 года общенациональный лидер Гейдар Алиев подписал распоряжение о праздновании 90-летия Шахрияра,несшего большой вклад в развитие азербайджанской и иранской литературы. Распоряжением Президента Азербайджанской Республики Ильхама Алиева от 12 января 2004 года «Избранные произведения» Шахрияра элегантно изданы тиражом 25 000 экземпляров и бесплатно переданы в дар библиотекам страны.

**Ключевые слова:** Азербайджанская литература, иранская литература, турецкая поэзия, персидская поэзия, Мухаммәд Хүсейн Шахрияр, стихотворение "Приветствие Гейдар Бабе", лирика.

**Giriş**

Şəhriyar ədəbi ırsinin bədii və fəlsəfi siqləti onun bəşəri konsepsiyasındadır. Qüdrətli şairin əsərləri bizi bu gün də yazüb-yaratmağa, geləcəyə nikbin gözlə baxmağa, bir sözlə, birləşməyə səsləyir. Məhz buna görə də Şəhriyar bütün müsəlman dünyasının qüdretli bir ustadıdır.

**Heydər Əliyev**

Məhəmmədhüseyin Şəhriyar (Seyid Məhəmmədhüseyin Behcət Təbrizi Şəhriyar) 1906-ci il mart ayının 21-də Cənubi Azərbaycanın Təbriz şəhərinin Bağmeşe məhəlləsində dünyaya göz açmışdır. Atası Hacı Mirağa Xoşginabi Təbrizdə vekil işləmiş, anası Kövkəb xanım evdar qadın olmuşdur.

Məhəmmədhüseyin ilk təhsilini Xoşginab kəndində alır, Təbrizə qayıtdıqdan sonra "Füyuzat" və "Mütəhhide" mədrəsələrində, "Firdovsi" və "Məhəmmədiyyə" orta məktəblərində təhsilini davam etdirir, ərəb, fars və fransız dillərini öyrənir.

"Məhəmmədiyyə" orta məktəbində oxuyarkən ilk mətbu şeiri Təbrizdə çıxan "Ədəb" jurnalında dərc olunur.

1913-cü ildə Mirzə Ələkbər Sabirin tesiri ilə türkçə ilk şeirini yazır.

İlk qələm təcrübələrini "Behcət" və digər təxəllüs'lərə imzalasa da, 1925-ci ildən "Şəhriyaram" qəzəli ilə özünü mənəvi dünyanın şahı adlandırır, bu vaxtdan "Şəhriyar" təxəllüsü ilə tanınır.

Məhəmmədhüseyin 1921-ci ildə Tehrana gedərək Darülfünuna yazılır, təhsilini başa vurandan sonra – 1924-cü ildə Tehran Universitetinin Tibb fakültəsinə daxil olur. Lakin son kursu bitirib ixtisaslaşmış hərbi həkim diplomu almasına iki-üç ay qalmış Tehrandakı müterəqqi ziyanlılarla ünsiyyət saxlaması onun ali təhsilini yarımqıq buraxması ilə nəticələnir. O, Pehləvi irticasının təzyiqinə məruz qalaraq, həmin il siyasi baxışlarına görə Nişapur'a sürgün olunur, bir müddət notariat kontorunda mühasib-hesabdar işləyir. Az sonra Nişapurdan Məşhəd şəhərinə köçürülr, burada görkəmlı ədəbi simalarla tanış olur, Xorasan ədəbi məclislərində – "Məktəb-e Şahur"da, həmçinin məşhur fars şairi Əbülfəsəndən Firdovsinin 1000 illik yubiley tədbirlərində iştirak edir.

Universitet təhsili zamanı Şəhriyarın şeirlərinə İranın tanınmış ədəbiyyatşünası Vahid Dəstgirdi redaktoru olduğu "Ərməğan" dərgisində həvəsə yer ayırır.

1928-ci ildən Doktor Xəlil xan Səqəfinin yaratdığı "Ehzare-ərvah" məclisinin üzvü olur.

1924-1929-cu illərdə – tələbəlik dövründə Şəhriyarın bir sıra şeirləri Tehran mətbuatında çap edilir.

1936-ci ildə Məhəmmədhüseyin sürgündən Tehrana, daha sonra doğma Təbrizə qayıdır. Bank işi sahəsində işləməyə başlayır. 1965-ci ildə istefaya çıxır, ömrünün sonuna qədər sərf yaradıcılıqla məşğul olur.

Şairin yaradıcılığında nakam sevgilisi Sürəyyanın həsrəti ilə yazdığı "Behcətabad xatıresi" şeiri mühüm yer tutur. Həm türk, həm də fars dillerində qələmə aldlığı bu əsər gənc aşiqin intizarını, telatümünü, sarsıntısını, əzabını yüksək poetik səviyyədə əks etdirir:

**Ulduz sayaraq gözləmişəm hər gecə yarı,  
Gec gəlmədədir yar, yenə olmuş gecə yarı...  
...Yatmış hamı, bir Allah oyaqdır, daha bir mən,  
Məndən aşağı kimsə yox, ondansa yuxarı...**

Şəhriyar 1973-cü ildə Tehran radiosu ilə çıxışı zamanı bu əvəzsiz əsər haqqında belə deyir: "Mənim "Behcətabad xatıresi" adlı bir şeirim var. Bu mənim nakam eşqimin son görüşməyimə həsr olunmuş son intizarım, son əserimdir..." [6, s. 227].

1940-ci illərdə Şəhriyar "Nişapurda", "Nişapurda günəş batarkən", "Qaranlıq gecələr", "Kəmalülmülküñ ziyanəti", "Əziz Azərbaycanıma xitab", "Azərbaycan", "Eynşteynə peyğam", "Stalingrad qəhrəmanları" və s. kimi məşhur əsərlərini yazar.

Bir müddət Tehranda məskunlaşsa da, doğma Təbriz şəhəri şairin əzəli-əbədi məskəni olur. İranın ayrı-ayrı bölgələrində yaşayıb-yaradan şairlər ustad şairin əhatəsinə yiğisir, ondan bəhrənirlər. Beləliklə, Şəhriyar poeziya məktəbi yaranır, başqa sözlə, qədim Azərbaycan şəhəri Təbriz milli şeirimizin baş qərargahına çevirilir.

İran İslam Respublikasının Maarif Nazirliyi hələ şairin sağlığında hər ilin 16 isfənd (7 mart) tarixini şeir və sənət bayramı olaraq "Şəhriyar günü" elan edir. Təbrizdə, Urmiyada və başqa bölgələrdə Şəhriyar şeir-sənət bayramları keçirilir. Həmin təntənəli poeziya bayramı zamanı Təbriz məktəblərinin birinə Şəhriyarın adı verilir. Şairin xidmətlərini yüksək qiymətləndirən Təbriz Universiteti Şəhriyara "Fəxri ustad" dərəcəsi təqdim edir.

Məhəmmədhüseyin Şəhriyar 1988-ci il sentyabrın 18-də vəfat edir. Vəsiyyətinə əsasən, Təbrizin Surxab məhəlləsindəki "Məqbərət üş-şüəra"da ("Şairlər məqbərəsi"ndə) dəfn olunur.

Şairin ölümü günü Cənubi Azərbaycanda milli matem günü elan edilir. 2002-ci ildə İran Parlamenti sentyabrın 18-ini Şəhriyarın xatiresinə milli şeir və ədəbiyyat günü kimi təsdiq edir.

Şəhriyarın əsərləri Bakı, Təbriz, Tehran şəhərlərində, habelə Türkiyə, İraq, Pakistan, Hindistan, Misir, İraq və digər ölkələrin nəşriyyatlarında kitab şəklində dəfələrlə kütləvi tirajlarla nəşr edilmiş, geniş miqyasda yayılmışdır.

### **Şəhriyarşunaslıq aləmi**

Ustad Şəhriyarın mühiti, həyatı, yaradıcılığı, ədəbi-bədii irsi, dünayagörüşü, təsir dairəsi, sənətkarlıq xüsusiyyətləri kimi ciddi elmi məsələlər İran, Türkiyə, Azərbaycan və digər ölkələrdə şairin yaşadığı dövrdən ciddi tədqiqat obyektiinə çevrilmiş, hərtərəfli araşdırılıb öyrənilməyə başlamışdır.

İranda tanınmış ədəbiyyatşunaslardan Məlik-üş-şüəra Bahar, Pejman Bəxtiyari, Səid Nəfisi, Əli Zəhri, Nusretulla Fəthi Atəsbak, Mehdi Rövşənzəmir, Əbdüləli Karəng, Məhəmmədəli Fərzənə, Yəhya Şeyda, Mir Saleh Hüseyni, İsmayıll Tacbəxş, Cavad Heyət, Cəmşid Əlizadə, Məryəm Müşərrəf, Əli Məhəmmədi, Məhəmməd Rehmanifər, Abdulla, Möhsün Xosginabi, Əli Əsgər Şerdust, Əbdüləli Dəstqeyb və başqaları Şəhriyar yaradıcılığının müxtəlif cəhətlərini tədqiq edərək, maraqlı mühəhizələr söyləmişlər.

Türkiyədə Məhərrəm Erkin, Səadət Cağatay, Əhməd Qafaroğlu, Osman Fikri Sərtqaya, Əhməd Bican Ercilasun, Yavuz Akpınar, Yusif Gədikli, İsa Özkan, Hasan Elmas, Orhan Aras, İraqda Əbdüllətif Bəndəroğlu və başqa ziyalılar Şəhriyar poeziyasının ədəbi-bədii çalarlarını məhəbbətlə incələmişlər. Onların arasında ədəbiyyatşunas Yusif Gədiklinin dəfələrlə nəşr etdirdiyi "Şəhriyar və bütün türkçə şeirləri" kitabının ayrıca yeri var.

Quzey Azərbaycanda Şəhriyarşunaslıq araşdırımları ədəbiyyatşunaslıq elminin müstəqil bir qoluna çevrilmişdir. Məmməd Əmin Rəsulzadə, Həmid Məmmədzadə, Qulamhüseyin Beqdeli (Bəydili), Rəhim Sultanov, Məmməd Arif Dadaşzadə, Mirzə İbrahimov, Hökümə Bülluri, Məmmədəli Müsəddiq, Məsud Əlioğlu, Əlövsət Abdullayev, Rüstəm Əliyev, Cəlal Abdullayev, İsləm Ağayev, Rasim Nəbioğlu, Cavad Cavadlı, Nazim Rizvan, Bəkir Nəbiyev, Yaşar Qarayev, Maarife Hacıyeva, Musa Adilov, Kamile Məmmədova, Himalay Qasımov, Elman Quliyev, İsa Həbibbəyli, Nazilə Əsədli, Vaqif Aslanov, Yusif Seyidov, Xəlil Rza Ulutürk, Hamlet İsxanlı, Allahşükür Behluloğlu, Sona Bəhrəli, Namiq Məmmədli, Esmira Şükürova, Nailə Xəndan və başqa tanınmış alımlər ustad sənətkarın həyatının və ədəbi irsinin tədqiqinə dair sanballı elmi tədqiqat əsərləri, o cümlədən monoqrafiyalar yazıb nəşr etdirmişlər. Bu baxımdan Qulamhüseyin Beqdelinin "Məhəmmədhüseyin Şəhriyar: Şairin həyatı, yaradıcılığı haqqında" (1963), Hökümə Billurinin "Məhəmmədhüseyin Şəhriyar" (1984), Esmira Şükürbəylinin "Şəhriyar poeziyasında xalq həyatı" (1996), "Məhəmmədhüseyin Şəhriyar: Həyatı, mühiti, yaradıcılığı" (1998), İsa Həbibbəylinin "Ustad Məhəmmədhüseyin Şəhriyar" (1999), Himalay Qasımovun "Şəhriyarın lirikası və etiqadı" (1999), Elman Quliyevin "Seyid Məhəmmədhüseyin Şəhriyar" (1999), ""Heydərbabaya salam" necə varsa" (2004), "Şəhriyar poeziyası və milli təkamül" (2004), Əjdər Ağayevin "Məhəmmədhüseyin Şəhriyar: Pedaqoji görüşləri" monoqrafiyalarını və digər elmi araşdırımlar öz məziyyətlərinə görə daha çox seçilir.

Şairin yaradıcılığı Azərbaycan orta və ali məktəblərində də tədris olunur.

**Şəhriyarın bibliografik məlumat kitabı**

Ustad sənətkarımızın əsərlərinə, həyat və yaradıcılığına həsr olunmuş çoxsaylı materiallara dair bibliografik təsvirlərin toplanılması, sistemləşdirilməsi, ümumiləşdirilməsi və mütəxəssis oxuculara çatdırılması baxımından Şəhriyarşunas alim Esmira Fuad Şükürovanın 2017-ci ilde Bakıda nəşr etdirdiyi "Məmmədhüseyn Şəhriyar" məlumat kitabı sanballı mənbələrdəndir. Kitabın elmi redaktoru akademik İsa Həbibbəyli, ixtisas redaktorları filologiya üzrə felsəfə doktoru Zakire Əliyeva və Əməkdar mədəniyyət işçisi Xuraman İslmaylovdadır.

Zakire Əliyevanın "Şəhriyar yaradıcılığı bibliografik araşdırında" adlı önsözündə vurğuladığı kimi, bu bibliografik nəşr Şəhriyar isrinin tədqiqinə və təbliğinə yönəlmış uğurlu bir elmi təşəbbüsdür. Cənubi Azərbaycan ədəbiyyatı və ədəbi simalarına həsr olunmuş yüzlərle monoqrafiyalar, kitablar, elmi-tədqiqat əsərləri, məqalələr və s. işiq üzü görməkdədir. Mövzu, janr rəngarəngliyi, dil, nəşr növü və s. ilə fəqrənən bütün bu çap məhsullarının kompakt şəkilde oxuculara, tədqiqatçılara çatdırılması üçün Güney Azərbaycan ədəbiyyatı bibliografiyasının inkişafı zəruridir. Bu mənada Məmmədhüseyn Şəhriyarın həyat və yaradıcılığına həsr olunmuş bibliografik araştırma Azərbaycan ədəbiyyatşunaslığında və bibliografiyasınında yeni və uğurlu bir elmi addımdır [5, s.3-5].

Bibliografik nəşrdə Şəhriyarın ədəbi irsi, həyat və yaradıcılığına dair elmi araşdırımlar Azərbaycan, İran, Türkiye və digər ölkələrdəki nəşrlər, müxtəlif dillərdə çıxmış çoxsaylı mənbələr əsasında ilk dəfə bir yerde cəmləşdirilmişdir.

Cəmi 504 səhifədən və 11 hissədən ibarət olan bibliografyanın əvvəlində Şəhriyarın həyat və yaradıcılığına həsr olunmuş əhatəli giriş məqaləsi təqdim edilir. Kitabın tərtibçisi Esmira Şükürova burada şairin özür və yaradıcılıq yoluna geniş nezər salır, müyyən dəqiqləşdirmələr aparır.

Bibliografyanın növbəti hissələrində Şəhriyarın həyat və yaradıcılığı, əsərləri (kitabları), o cümlədən Azərbaycan, İran, Türkiye, Gürcüstan, Avropa nəşrləri haqqında bibliografik öz əksini tapır. Şairin Azərbaycan və İran dövri mətbuatında və toplularında dərc olunmuş bədii əsərləri ayrıca sistemləşdirilir. Şəhriyarın həyat və yaradıcılığına həsr olunmuş monoqrafiyalar, kitablar, elmi tədqiqat işləri, o sırada namizədlilik və doktorluq dissertasiyaları və s. xronoloji ardıcılıqla, əlifba sırası gözlənilməklə göstərilir. Internet resurslarının, eləcə də köməkçi göstəricilərin (Şəhriyarın əsərlərinin əlifba göstəricisi; Müellif və tərtibçilər; Redaktorlar; Tərcüməçilər; Bəstəkarlar; Rəssamlar; Xəttatlar) verilməsi vəsaitin əhəmiyyətini xeyli artırır.

Ön sözdə qeyd olunduğu kimi, "Məmmədhüseyn Şəhriyar" bibliografik nəşri həm Şəhriyar isrinin, həm də bütünlükdə o taylı-bu taylı Azərbaycan ədəbiyyatının tədqiqi və təbliği sahəsinə əhəmiyyətli elmi töhfədir [5, s.5].

**Şəhriyarın Azərbaycan və Şərq ədəbiyyatında mövqeyi**

Ustad Məhəmmədhüseyn Şəhriyar XX əsr ədəbiyyatımızda Səməd Vurğun, Mikayıll Müşfiq, Süleyman Rüstəm, Məmməd Rahim, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri kimi görkəmli sənətkarla bir sıra da adı çəkilən mütəfəkkir şairlərimizdəndir. Fars və türk dilli ölkələrdə "Şəhriyar" təxəllüsü ilə məşhurlaşan qüdrətli sənətkar çağdaş Şərq və dünya şeirinin nadir simalarından hesab olunur.

Şəhriyar poeziyasının ilk tədqiqatçılarından və təbliğatçılarından olan professor Qulamhäuseyn Beqdeli yazar ki, "son altı yüz ildə Şəhriyar lirikası Hafızdən sonra bütün sələflərindən üstün mövqə tutmaqdadır" [3].

"Şeir və hikmət" poemasında Şəhriyar fəxrə yazar:

*Şeir – azadlığım, şeir – həyatım,  
Ömrüm, səadətim, müqəddəratım!  
Min qəlbədə çalınan tar kimiyəm mən,  
Əsrimin Hafizi, Saibiymən mən* [Yalan dünya, s.289-290].

Göründüyü kimi, o, özünü XIV əsrde Şərq ədəbiyyatının orijinal poetik incilərini yaratmış İran şairi Hafiz Shirazi və XVII əsrde türk və fars dillərində yazdığı lirik əsərləri ilə klassik Azərbaycan ədəbiyyatının zirvəsində qərarlaşmış Saib Təbrizi tən tutur.

Bədii ədəbiyyata uşaqlıqdan maraq göstərən Şəhriyar Azərbaycan türkçəsində və farsca şeirlər yazmağa başlamış, əsərləri qısa zamanda xalq arasında geniş yayılmış, 1920-ci illərin ortalarından istedadlı gənc şair kimi tanınmağa başlamış, sonralar İran ədəbiyyatının ən görkəmli lirik sənətkarı kimi şöhrətlənmişdir.

Şəhriyarşunas alim Hökume Billuri vurgulayır ki, "Divanlarına yazdığı müqəddimələrdən göründüyü kimi, cavan yaşlarında Nəbatı, Şükufi və Ləlinin əsərləri ilə tanış olmuşdur. Sonralar Xazin və Sabir poeziyasına, "Molla Nəsreddin" jurnalına maraq göstərmüşdür. Nizami, Rumi, Xəyyam, Hafiz, Sədi, Şems Təbrizi, Saib Təbrizi poeziyası ilə tanışlıq Şəhriyarın istedadının inkişafında böyük rol oynamışdır. Şəhriyar ilk təhsilini atasından və bu mütəfəkkir şairlərin kitablarından almışdır. Şair özü onu əhatə edən Azərbaycan mədəni mühitinin, uşaqlıq çağının zəngin xatirələrinin, füsunkar Azərbaycan təbətinin yaradıcılığına güclü təsirini qeyd etmişdir" [4, s.6-7].

Klassik şeirimizin bütün şəkillərində qələmini ustalıqla sınayan, ədəbiyyatımızı yüksək məzmunlu qəzəl, qəsida, məsnəvi, qitə, rübai və digər şeir növləri ilə zənginləşdirən Şəhriyarın poetik qüdrəti onu Azərbaycan şeirinin ən uca məqamlarına çatdırılmışdır. "Müasir Azərbaycan və fars ədəbiyyatının korifeylərindən biri kimi tanınan və sevilən Məhəmmədhüseyn Şəhriyar həm

Nº 2 (13)

2021

anadilli, həm də farsdilli klassik poeziyanın canlı ənənələri zəminində yüksəlmışdır" [Yalan dünya, s.8].

Bu mənada Şərqi poeziyasının biliciləri olan bir çox ədəbiyyatşunaslar zaman-zaman xalqların poetik təfəkkürünü zənginləşdirən Xaqani, Nizami, Sədi, Hafız, Xəyyam, Cami, Füzuli, Seyid Əzim, Sabir, Bahar kimi klassik şairlərin ədəbi irsi silsiləsində Şəhriyar lirikasını yeni ədəbi zirvə kimi dəyərləndirirlər.

Şəhriyarşunasların fikrincə, şairin zəngin ədəbi irsini mövzu dairəsinə, əhatə imkanlarına görə əsasən beş qrupda ümumiləşdirmək olar: 1) İctimai-siyasi şeirlər; 2) Məhəbbət lirikası; 3) Təbiət təsvirli şeirlər; 4) Tərcüməyi-hal xarakterli şeirlər; 5) Dini mövzulu şeirlər.

Etiraf olunmalıdır ki, hansı üslubda və mövzuda yazmasından asılı olmayaraq, Vətənin mənəvi bütövlüyü, o taylı-bu taylı Azərbaycanda yaşayan can-qan qardaşlarının firavan həyatı, nurlu gələcəyi ən müqəddəs amal kimi Şəhriyar yaradıcılığında özünün yüksək poetik ifadesini tapmışdır. Başqa sözlə, sənətkarı nəhəng ədəbi korifeylər cərgəsinə qaldıran əsas amil onun sevgi şeirləri, məhəbbət lirikası, fəlsəfi poetik düşüncələri ilə yanaşı, güneyli-quzeyli Vətənin qəmini, kədərini, nisqilini, həsrətini, arzusunu, niyyətini, milli həmçərlik ideyasını təbliğ edən, soydaşlarımıza vətənpərvərlik duyuları aşışlayan əsərlər müəllifi kimi tanınması olmuşdur.

*Qardaşların gözündən öp,  
Bəxtiyarın üzündən öp,  
Səmədin də sözündən öp,  
Mən də təkəm sizə qurban,  
Tək canım hammaza qurban -* [Yalan dünya, s.103].

nisqilinə köklənən, "O tay-bu tay fərqi yoxdu, Vətəndir" - inamına könül verən ustad Şəhriyarın Güney Vətəndən Quzey Vətəndəki sənətkar qardaşları Süleyman Rüstəmə, Məmməd Rahima və başqlarına göndərdiyi mənzum məktub və ithafları yad əllərlə ikiyə bölgülmüş xalqımızın milli-mənəvi birlik, vahidlik, mübarizlik ideyasını daha da gücləndirir, millətimizi bütövlük, həmçərlik, yekdillik amalı ətrafında qırılmaz tellərlə birləşməyə səsləyir.

*O taydadır Şəki, Şirvan, Qarabağ,  
Bu tayda da Meşqin, Əhər, Qaradağ, -* [Yalan dünya, s.108].

kədərini üreyində daşıyan Şəhriyar ana Vətənin cənubu ilə Şimalı arasında mədəni-mənəvi əlaqələrin möhkəmlənməsi, ayrılıq və həsrət acılarının tarixə gömülməsi ideyasını əsərlərində sənətkarlıqla ifadə etmişdir. Bu anlamda o taylı-bu taylı torpağımızın taleyinə ayna tutan, "Vətən eşqi məktəbində can

Nº 2 (13)

2021

"verməyi öyrənmişik" amalına söykənən "Azərbaycan" şeiri şah əsərlərdən biridir:

*Vətən eşqi məktəbində can verməyi öyrənmişik,  
Ustadımız deyir heçdir vətənsiz can, Azərbaycan!  
Bəsdir fəraq odlarından kül ələndi başımıza,  
Duraya! Ya azad ol, ya tamam yan, Azərbaycan!*  
[Yalan dünya, s.231].

Ana dili mövzusu da Azərbaycan mövzusunun üzvi tərkib hissəsidir. Şairin hələ 1969-cu ildə Pehlevi rejimi zamanı İranda Azərbaycan türk dilinin qadağan olunduğu dövrde yazdığı "Türkün dili" şeiri indiyedek ana dilimiz haqqında yazılmış ən düşündürücü, ən mənalı, kəsərli əsərlərdəndir:

*Türkün dili tek sevgili, istəkli dil olmaz,  
Ayrı dilə qatsan bu əsil dil əsil olmaz* [Yalan dünya, s.19].

Şəhriyar sənətinin çoxçalarlı və rəngarəng istiqaməti onun zəngin yaradıcılığının qüdrətini, əzəmetini əks etdirir. Ustad şairin yaradıcılığında fars dilində və Azərbaycan türkcəsində yazdığı poemalar mühüm yer tutur. "Haqqın səsi", "Nişapurda günəş batarkən", "Qardaşım oğlu Huşengə", "Gecənin əfsanəsi", "Stalinqrad qəhrəmanları", "Səhəndiyyə" əsərləri forma, məzmun və bədii ifadə baxımından diqqəti daha çox cəlb edir.

#### "Heydərbabaya salam" poeması: yazılış və nəşr tarixi

Ali mənada "şairlərin Şəhriyari" adlandırılan sənətkarı XX əsr Azərbaycan poeziyasının nəhəngləri sırasına ucaldan ilk növbədə "Heydərbabaya salam" lirik poeması olmuşdur. Xatırladaq ki, "Heydərbaba" Təbriz yaxınlığındakı Xoşgınab kədinin yanında bir dağın adı, "Heydərbabaya salam" isə möhtəşəm bir sənət dağıdır. Bu əsər şairin uşaqlıq yaddaşında yaşayan ucqar bir kədindən xiffəti ilə yazılsa da, qüdrətinin böyüküyünə görə bütöv Vətən haqqında dastan kimi oxunur.

Mövzu baxımından geniş, forma baxımından rəngarəng olan Şəhriyar yaradıcılığının zirvəsi "Heydərbabaya salam" poemasıdır. "Heydərbaba" Təbriz yaxınlığındakı Xoşgınab kədinin yanında bir dağın adı, "Heydərbabaya salam" isə möhtəşəm bir sənət dağıdır.

Aydın şəkildə, sadə insanların danışlığı tərzdə, şirin Təbriz ləhcəsində yazılış poema hələ əlyazma şəklində yayılaraq şöhrət qazanmış və dillər əzbəri olmuşdu.

**Nö 2 (13)**

**2021**

Ədəbiyyatşunas Əhməd Cəfəroğlunun fikri ilə ifadə etsək, Şəhriyar "Heydərbabaya salam" əsəri ilə "Azerbaycan türkünün milli həyatını bütün cəhətləri ilə göstərməye müvəffəq ola bilmışdır".

Əsər ustad Şəhriyarin ecazkar qələminin qeyri-adi qüdrətini, təsir gücünü nümayiş etdirir:

*Heydərbaba, ildirimlər şaxanda,  
Sellər-sular şaqqıldayıb axanda,  
Qızlar ona səf bağlayıb baxanda,  
Salam olsun şövkətüzə, elüze,  
Mənim də bir adım gəlsin dilüzə [Yalan dünya, s.153].*

Ustad Şəhriyarin ecazkar qələminin qeyri-adi qüdrətini, təsir gücünü nümayiş etdirən, Cənubi Azərbaycan şeirinə xalq ruhunu, xalq həyatının unudulmaz mənzərələrini gətirən bu əsər iki hissədən ibarətdir.

Mütəxəssislərin çoxu bu qənaətdədir ki, Şəhriyar poemanın birinci hissəsini Tehranda, ikinci hissəsini isə Təbrizdə qələmə almışdır. Bununla belə, əsərin yazılıma və nəşr tarixi ilə bağlı mülahizələr bir-birindən fərqlənir.

Bir mühüm məqamə xatırladaq ki, bu dövrə anası Kövkəb xanımın oğluna xitabə: "Lalin dilini anası bilər, mən sənin dilini, şeirlərini anlamırıam" - deyə gileyənləməsi, oğluna ana dilində bayatılar, şeirlər oxuması Şəhriyarin yaradıcılığında ciddi dönüşə səbəb olur, ana diline məhabbetini daha da gücləndirir, yeni əsərlərin meydana gəlməsinə tekan verir. Bu sebebən şair anasının ölümündən sonra yazdığı "Heydərbabaya salam" adlı möhtəşəm əsərsini doğma dilində qələmə alır.

Professor Almaz Məmmədova yazır (alimin fikrini kontekstən çıxarmamaq üçün sitati bütövlükə veririk – K.A.): "Şəhriyarin "Heydərbabaya salam"ı 1951-ci ilde alımlar Karəng və Rövşən Zəmirin səmimi müqəddimələri ilə nəşr olunduqdan sonra, ilk əvvəl Cənubi Azərbaycanda ruh yüksəkliyi, coşqunluq başlandı. Rza xan irticasından çəkinməyib, Milli hökumətin süqutundan sonra susdurulmuş neçə-neçə sənətkar, xüsusən qocaman sənət fədailəri, keçmiş müsahidlər, hətta şair olmayanlar belə Şəhriyara nəzirələr, cavablar, ithaflar yazımağa başladılar. Professor Rüstəm Əliyevin ifadəsinə desək, "sanki ağır bir karvan yola düşdü"" [6, s.266].

Professor Həmid Məmmədzadənin mülahizəsinə görə, "1953-cü ildə şairin yeganə hamisi və pərəstəsi olan anası vəfat edir. Bu ağır itkidən sarsılan Şəhriyar anasının əziz xatirəsinə "Eyvah, madərəm" ("Eyvah, anam") və ona dünya şöhrəti qazandıran "Heydərbabaya salam" poemalarını yazmışdır" [Aman ayrılıq, s.5].

Alim "Aman ayrılıq" kitabına (1981) yazdığı ön sözdə hələ 1958-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində Şəhriyar və onun "Heydərbabaya salam" poeması haqqında məqalə dərc etdirdiyini də xatırladır [Aman ayrılıq, s.3].

**Nö 2 (13)**

**2021**

Pofessor Həmid Məmmədzadə əsərin nəşri ilə bağlı da fərqli tarix göstərir: "Milli ədəbiyyatın və mədəniyyətin qorunması və inkişafı uğrunda fədakarlıqla çalışan vətənpərvərlərin səyi ilə "Heydərbabaya salam" əsəri 1954-cü ilin mart ayında Təbrizdə nəfis şəkildə nəşr olunmuşdur. Həmin nəşrə müqəddimə yazmış alımlar – Mehdi Rövşən Zəmir və Əbdüləli Karəng onu yüksək qiymətləndirmiş, haqlı olaraq bu poemanın dünya ədəbiyyatının bir sıra nadir əsərləri ilə eyni səviyyədə dayandığını göstərmişlər. Şəhriyarin özü gözəl xətti ilə bu əsərə müqəddimə yazmış, onun necə yarandığını, bu əsərin meydana gəlməsində anasının unudulmaz yardımını xüsusi qeyd etmişdir" [Aman ayrılıq, s.5-6].

Bu fikri təsdiqləyən Şəhriyarsunas alım Esmira Şükürova yazır ki, Əbdüləli Karəng "Heydərbabaya salam" əsərinin ilk nəşrinə müqəddiməni 18 dekabr 1953-cü ildə yazmış, kitab isə 1954-cü ildə Təbrizdə nəşr olunmuşdur.

Əbdüləli Karəng həmin müqəddimədə şairi belə dəyerləndirir: "Şəhriyar heç bir məktəbin təsiri altına düşməyib. Bu gözəl və bikr mənalar, oynaq və xoşagələn üslub təkcə onun sağlam zövqü və qüdrəti təbinin məhsuludur".

Türk araşdırmaçı Hasan Almaz isə "Heydərbabaya salam" əsərinin ("Haydar Baba'ya Selâm" manzumesinin) birinci hissəsinin Türkiye mətbuatında ilk dəfə 1954-cü ildə "Azerbaycan" dərgisində yayımlandığı qənaətindədir. O yazır ki, "Derginin Eylül-Ekim 1954 tarihli 30-31. Sayılarda yayımlanmaya başlanan şiir, Temmuz-Ağustos 1955 tarihli 40-41. sayılara kadar devam etmişdir. Şiir, aynı dönenlerde Türk Yurdı dergisinin Ocak-Ekim 1955 tarihli sayılarda da yayımlanmıştır".

Bundan sonra "Türkiyədəki qələmdaşları Şəhriyara neçə-neçə nəzirə, cavab, ithaf şeirləri yazımağa başlayıblar. Beləliklə, "Heydərbaba" ədəbi məktəbinin Türkiyə qolu yaranmağa başlayır, burada orijinal sənət inciləri, mükəmməl əsərlər meydana gelir.

Bununla belə, əksər Şəhriyarsunasların qənaətinə görə, Türkiyədə bu əsər ilk dəfə 1954-1955-ci ildə "Azerbaycan" dərgisində dərc olunmuşdur. O vaxtlar Türkiyədə yaşayan Məhəmməd Əmin Rəsulzadə həmin dərgidə "Edebi bir Hadise" adlı məqalə ilə çıxış etmiş, "Heydərbabaya salam" poemasını yüksək dəyərləndirmişdir ("Azerbaycan" dergisi, 1955, No 4-5).

Poema Türkiyədə ikinci dəfə "Türk yurdı" jurnalının 1955-ci il oktyabr sayında nəşr olunmuşdur.

Şəhriyar "Heydərbabaya salam"ın ikinci hissəsinin 1963-1965-ci illerdə yazılmışdır. Əsər 1964-cü ildə Təbrizdə, 1965-ci ildə Türkiyədə ("Türk Kültürü" dərgisində), 1966-ci ildə isə Bakıda nəşr olunmuşdur.

"Heydərbabaya salam" poeması indiyə qədər dünyanın 80-dən çox xalqının dilinə çevrilmiş, İran, Azərbaycan, Türkiyə və başqa ölkələrdə dəfələrlə nəşr edilmiş, əsərə çoxlu nəzirələr, bənzətmələr, cavablar yazılmışdır.

**Şəhriyarin kitablarının nəşr tarixi**

Şəhriyarin ilk şeir kitabının nəşr tarixi ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bəzi alımlar şairin ilk kitabının 1929-cu ildə, digərləri isə 1931-ci ildə Tehranda çapdan çıxdığını qeyd edirlər.

Professor Həmid Məmmədzadənin fikrincə, "Şəhriyarin ilk şeir kitabı 1931-ci ildə Tehranda üç böyük şair və alimin – Məlik Üş-Şüəra Baharın, Səid Nəfisinin və Pejman Bəxtiyarının müqəddimələri ilə nəşr olunmuşdur. Bu kitab tezliklə satılıb qurtardığına görə həmin ildə yenidən buraxılmışdır" [Aman ayrılıq, s.5; 7].

Şairin ilk tədqiqatçılarından olan Hökümə Billuri vurgulayır ki, "Şəhriyarin 1929-cu ildə Tehranda nəşr edilən ilk şeir məcməsi xalqın məhəbbətini qazandı. Bu əsər İranın məşhur şairi Məlik Üş-Şüəra Baharın da diqqətini cəlb etmişdi. Bahar gənc şairi təkcə İranın deyil, bütün Şərqi dünyasının fəxri adlandırılmalıdır" [Yalan dünya, s.7].

Şəhriyarüşünas alım Esmira Şükürovanın təsdiqlədiyinə görə, gənc şairin "Şəhriyar" adlı ilk şeirlər kitabı – "Divança"sı 24 yaşında – 1929-cu ildə Tehranda "Xəyyam" nəşriyyatında çap edilmişdir. "Şairlər şairi" adlandırılın Məlik Üş-Şüəra Bahar, Pejman Bəxtiyarı və professor Səid Nəfisinin ön söz yazdıqları həmin kitab 196 səhifədən ibarətdir [5, s.71].

1935-ci ildə isə Məlik Üş-Şüəra Baharın müqəddiməsinin bir hissəsi ilə 178 səhifəlik "Şəhriyar" divanı Tehranda təkrar nəşr olunmuşdur [5, s.71].

Təbiətən təvazökar olan şair öz yaradıcılığına çox ciddi, tələbkar və tənqid münasibet bəsləyir, bu üzdən də əsərlərinin divan şəklində çapına uzun müddət izin vermir. Bu məqamları onun ilk dördüncülik divanının naşiri Əli Zəhri belə izah edir: "...Şəhriyar, əsl sənətkarlar kimi, öz yazdıqlarının ən qəddar, ən rəhmsiz, gözündən heç bir şeyi qaçırmayan tənqidçisidir. Buna görədir ki, onun əsərlərinə aşiq olan oxucuların təkrar-təkrar etdikləri arzu, təklif və xahişləre baxmayaraq, əsərlərinin külliyyatı indiye qəder çap edilməmişdir. Bunun bircə səbəbi varsa, o da ondan ibarətdir ki, Şəhriyar özünün, hələ əsərlərini divan şəklində nəşr etdirmek dərəcəsinə yüksəlmış bir şair hesab etmir". Çünkü o, bütün böyük mütəffekkir şairlər kimi düşünürdü ki, oxucu məhəbbətini, diqqət və ilgisini daim saxlamaq üçün "şair gərək öz hörmətini saxlasın, oxuculara da rəhmi gəlsin..., hər şeyi çap etdirmək olmaz" [5, s.71].

Şəhriyarin əsərlərinin tam külliyyatı – 4 cildlik divanı ilk dəfə 1957-1958-ci illərdə Tehrandakı "Xəyyam" nəşriyyatının müdürü Məhəmmədəli Tərəqqinin yaxından köməyi ilə çap olunmuşdur. 1957-ci ildə çıxmış I cilddə farsca yazdığı qəzəllər, qitəler, rüballər, II cilddə məsnəvilər, qəsidələr, müxtəlif şeirlər, III cilddə "Şəhriyar məktəbi" adı altında digər şeirlər, poemalar, həmçinin "Heydərbabaya salam" mənzuməsi, 1958-ci ildə nəşr olunmuş IV cilddə isə "Gecənin əfsanəsi", "Stalinqrad qəhrəmanları", "Şeir və hikmət", "Ey-vay, anam", "Qardaşım oğlu Huşəngə", "Mumiyalanmış adam" məsnəvi və poemaları, "Qəsidiə", "Səba ölərmi?" kimi əsərləri toplanmışdır.

"Kolliyate-Divan-e Şəhriyar" adlı beşcildili sənətkarın nəşrləri içerisinde mühüm yer tutur. 1967-ci ildə işıq üzü görmüş I cildə şairin 500-dən çox şeiri və xeyli məqaləsi daxil edilmişdir. Külliyyatın II cildi 1970-ci ildə çapdan çıxmışdır.

Azərbaycanda Şəhriyar əsərlərinin nəşrinə gəlince, 1953-cü ildə Bakıda 85 səhifəlik "Heydərbabaya salam" kitabı ərəb qrafikasında, on bir illik fasilədən sonra – 1964-cü ildə isə həmin əsər kirl qrafikasında 23 səhifə həcmində buraxılmışdır.

Şəhriyarin Azərbaycan dövri mətbuatında çapdan çıxmış ilk şeiri "Azərbaycan" adlanır. Cənubi Azərbaycana həsr olunmuş həmin şeiri İsmayıllı Cəfərpur fars dilində çevirmiş, "Ədəbiyyat və incəsənət" qəzetinin 11 oktyabr 1958-ci il nömrəsində dərc etdirmiştir.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 12 yanvar 2004-cü il tarixli 56 nömrəli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan dilində latin qrafikası ilə ilk növbədə yenidən nəşr nəzərdə tutulan kitabların Siyahısında "Klassik və müasir Azərbaycan ədəbiyyatı" seriyasında Məhəmmədhüseyin Şəhriyarin "Əsərlər"inin 2 cilddə buraxılması da nəzərdə tutulmuşdur. Lakin nədənsə "Avrasiya Press" nəşriyatı 2005-ci ildə Şəhriyarin cəmi bir ciddən ibarət "Seçilmiş əsərləri"ni çapdan buraxmışdır. 480 səhifəlik bu kitab Bakıda "Elm" nəşriyatının 2000-ci il nəşri əsasında tərtib olunmuş və təkrar nəşrə hazırlanmışdır. Tirajı 25 min nüsxə olan nəşrin tərtibşiləri Nazim Rizvan, Xuraman Quliyeva, İsləm Qəribov, "Kəlamin vüsəti" adlı ön sözün müəllifi Bəkir Nəbiyevdir. Kitabda şairin ana dilində yazdığı 68 əsəri, eləcə fars dilində tərcümə edilmiş 170-dən çox qəzəl, məsnəvi, qəsidiə, qitə, mütfərriqə, rübai və sərbəst şeirləri əksini tapmışdır. Həmin əsərləri Mirmehdi Seyidzadə, Mübariz Əlizadə, Hökümə Billuri, Fikrət Sadiq, Qulamrza Beqdeli, Əbülfəz Hüseyni, Mədinə Gülgün, Balaş Azəroğlu, Hüseyn Kürdoğlu, Nazim Rizvan, Məmmədəli Müsəddiq, Xəlil Rza, Məmmədağa Sultanov kimi müərcimlər çevirmişlər. Kitabda şərhələr, coğrafi və etnik adlar haqqında məlumat, habelə lügət verilmişdir.

2014-cü ildə Bakıdakı Kitab Klubu Məhəmmədhüseyin Şəhriyarin 440 səhifəlik "Seçilmiş əsərləri"ni nəşr etdirmiştir. Kitaba sənətkarın ana dilində seirləri ilə yanası farsca yazdığı əsərləri də daxil edilmişdir.

2016-cı ildə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu elmi şurasının qərarı ilə işıq üzü gören "Məhəmmədhüseyin Şəhriyar. Seçilmiş əsərləri" adlı kitaba şairin fars dilində yazdığı əsərlər, həmçinin İranda çıxan "Divan"ından orijinal tərcümələr və Bakıda çap olunmuş "Seçilmiş əsərləri"ndəki bədii tərcümə nümunələri daxil edilmişdir. Nəşrin elmi redaktoru akademik İsa Həbibbəyli, elmi məsləhətçisi professor Teymur Əhmədov, tərtib edən, ön söz, qeyd və izahların, eləcə də 52 tərcümənin müəllifi professor Vüqar Əhməd, rəyçisi böyük elmi işçi Mustafa Maiogludur.

Şəhriyarin Azərbaycan türkçəsində yazdığı əsərləri özündə birləşdirən və 2017-ci ildə Bakının "Elm və təhsil" nəşriyyatında buraxılan "Əbədiyyət

"gülüyəm mən" adlı 286 səhifədən ibarət kitab Bakıda hələlik sonuncu sanballı iri həcmli hesab edilə biler. AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu Elmi Şurasının qərarı ilə hazırlanmış kitabın tərtibçiləri İ.Qəribli, E.Bağırəva, Z.Zeynalovadır. İsləm Qəribli eyni zamanda kitabın naşiri, ön söz, izah və şərhlərin müəllifidir. Naşrinin məsləhətçisi professor Teymur Əhmədovdur.

Bütövlükdə, ayrı-ayrı topluları, antologiyaları, tədris vəsaitlərini nəzəre almasaqla, 1953-2018-ci illərdə Bakıda Şəhriyarın 24 adda kitabı işıq üzü görmüşdür. Onlardan 22-si Azərbaycan, 2-si rus dilində nəşr olunmuşdur. Bunlardan cəmi 5-i sovet dövründə, 17-si isə müstəqillik illərində oxuculara təqdim edilmişdir. Həmin kitabların ümumi tirajı 300 min nüsxəyə yaxındır.

#### **Nəticə**

Ulu öndər Heydər Əliyev hələ 13 mart 1996-ci ildə Azərbaycan və İran ədəbiyyatlarının inkişafında böyük xidmətləri olan Məhəmmədhüseyin Şəhriyarın 90 illik yubileyinin keçirilməsinin ədəbi-mədəni həyatımız üçün müstəsna əhəmiyyətini nəzərə alaraq xüsusi Sərəncam imzalamışdır. "Şəhriyarın yubileyinin keçirilməsi haqqında" Sərəncama uyğun olaraq Azərbaycanda təntənəli yubiley tədbirləri hazırlanıb keçirilmişdir [1].

Xalqımızın ümummilli lideri Heydər Əliyev müsahibələrindən birində "Ən çox sevdiyiniz şair hansıdır" sualına "Şəhriyar", "Ən çox sevdiyiniz şeir hansıdır" sualına isə "Səməd Vurğunun "Azərbaycan" şeiri" - deyə cavab vermişdi. Uzaqqorən rəhbərimiz bu müdrik cavabı ilə əslində həm türk dünyasının bənzərsiz poetik incilər yaratmış iki dahi sənətkarını, həm də Güneyli-Quzeyli Azərbaycanı yanaşı qoyaraq mənən və ruhən birləşdirmişdi.

Heydər Əliyev otaylı-bu taylı Azərbaycanın böyük şairi haqqında deyirdi: "Böyük vətənpərvər şairimiz Məhəmmədhüseyin Şəhriyarın poeziyası dövrün ictimai, siyasi, fəlsəfi və ədəbi düşüncələrinin əksidir. Şair xalq həyatının dərinliklərinə enmiş, zamanın kəskin ictimai təzadlarını, şərin, ədalətsizliyin, mənəvi mehkumiyətin faciələrini poeziyanın rəvan, aydın və təsirli dili ilə dünyaya car çəkmişdir. Bugünkü və gələcək nəsillərin yüksək mənəvi dəyərlərlə zənginləşməsində böyük rola malik olan dahi sənətkarın yaradıcılığının dərindən öyrənilməsi, tədqiq və tədris edilməsi elm və mədəniyyət xadimlərimizin müqəddəs borcudur".

Ulu öndərin bu məntiqli tövsiyələrinin gerçekləşdirilməsi yönündə:

- Şəhriyarın farsca yazdığı əsərlərinin mühüm qisminin Azərbaycan türkcəsinə filoloji və bədii tərcüməsi, onların nəşri əsas vəzifələrdən olmalıdır;
- Şəhriyar ırsının Azərbaycanda daha dərindən öyrənilməsi, araşdırılması, nəşri, təbliği bundan sonra da diqqət mərkəzində dayanmalıdır;
- Azərbaycan, fars və ingilis dillerində "Şəhriyar" vəb saytinın hazırlanması və İnternetdə yerləşdirilməsi bu günün əsas tələblərindəndir;
- Şəhriyarın bibliografiq məlumat kitabının təkmilləşdirilmiş nəşrinin hazırlanması mühüm işlərdən sayılmalıdır.

#### **Məhəmmədhüseyin Şəhriyarın Bakıda nəşr olunmuş kitabları**

##### **Azərbaycan dilində**

1. Şəhriyar, Məhəmmədhüseyin. Heydər babaya salam. – Bakı, 1953. – 86 s. (Mətn ərab qrafikasındadır).
2. Şəhriyar, Məhəmmədhüseyin. Heydər babaya salam / Red. Əhməd Cəmil. – Bakı: Azərnəş, 1964. – 24 s. (Mətn kiril qrafikasındadır).
3. Şəhriyar, Məhəmmədhüseyin. Seçilmiş əsərləri / Tərt. ed. və red. Qulamhäuseyn Beqdeli; rəssam Ə.Minai. – Bakı: Azərnəş, 1966. – 278 s. (Mətn kiril qrafikasındadır).
4. Şəhriyar, Məhəmmədhüseyin. Aman ayrılıq: Poema və şeirlər / Tərtibçilər Qulamhäuseyn Beqdeli, Həmid Məmmədzadə; Redaktoru, müqəddime və izahların müəllifi Həmid Məmmədzadə. – Bakı: Yazıçı, 1981. – 108 s. (Mətn kiril qrafikasındadır).
5. Məhəmməd Şəhriyar: [Kitabda sevgi, mənəvi ucalıq, insansevərlik, etibar, dostluq, sədaqət təbliğ edilir, bədxahlıq, zülm, şər, ictimai ədalətsizliklər pislənilir] / tərt. ön söz və lüğətin müəll. Ə.Səfərli; red. M.Rəhimov, Ş.Cəmişidov; rəyçi T.Cahangirov. – Bakı: Yazıçı, 1987. – 208 s.
6. Gəldim sizi görməyə / Tərt. və ön sözün müəll. Elman Quliyev; elmi red. T.Salamoğlu; rəssam Yavər Əsədov; Azərbaycan Respublikası "Kitab" Cəmiyyəti. – Bakı, 1992. – 64 s. (Mətn kiril qrafikasındadır).
7. Şəhriyar, Məhəmmədhüseyin. Yalan dünya: [Kitabda şairin ana dilində yazdığı bir sıra şeirlər, farsca yazdığı bəzi şeir və poemaların tərcüməsi toplanmışdır] / Tərtibçilər Həkimə Billuri, Nazim Rizvan; Ön sözün müəllifi və ixtisas redaktoru Həkimə Billuri; Red. A.Bağırəv; rəssam F.Əli. – Bakı: "Azərbaycan Ensiklopediyası" Nəşriyyat-Poliqrafiya Birliyi, 1993. – 496 s. (Mətn kiril qrafikasındadır).
8. Şəhriyar, Məhəmmədhüseyin. Divani-türki: [Kitabda ustad Seyid Məhəmmədhüseyin Şəhriyarın "Heydərbabaya salam" poeması və türkçə digər şeirləri salınmışdır] / tərt. və red. Ə.Fərdi, H.Xeyrullaoğlu. – Bakı: Əlhuda; Sabah, 1993. – 218 s.
9. Şəhriyar, Məhəmmədhüseyin. Yadigar məndən [Not]: simli ansabl üçün romans / Bestəkar Sevda İbrahimova; söz. Məhəmmədhüseyin Şəhriyar. – Bakı, 1993. – 8 s. (Mətn kiril qrafikasındadır).
10. Şəhriyar, Məhəmmədhüseyin. Ayrılıq [Notlar] / Bestəkar Əli Səlimi; söz. Məhəmmədhüseyin Şəhriyar; tərt. ed. Rəşid Şəfəq. – Bakı: Şəfəq, 1998. – 7 s. (Mətn paralel olaraq Azərb. və fars dillərindədir; Latin, ərab qrafikası).
11. Şəhriyar, Məhəmmədhüseyin. Heydər babaya salam / Tərt. və ön sözün müəll. P.Xəlilov; red. T.Babayev. – Bakı: Azərnəş, 1998. – 80 s.
12. Şəhriyar, Məhəmmədhüseyin. Azərbaycan / Tərt. və ön sözün müəll. Elçin; rəssam Y.Əsədov. – Bakı: Azərbaycan Respublikası "Kitab" Cəmiyyəti, 1999. – 181 s. (Mətn kiril qrafikasındadır).

**Nº 2 (13)**

**2021**

13. Şəhriyar, Məhəmmədhüseyin. Seçilmiş əsərləri / Tərtibçilər: Nazim Rizvan, Xuraman Quliyeva, İslam Qəribov; rəyçilər: Ofelya Bayramova, Əlibala Hacizadə. – Bakı: Elm, 2000. – 492 s.

14. Şəhriyar, Məhəmmədhüseyin. Azərbaycan türkçəsilə külliyyatı [Ustad Şəhriyarın Azərbaycan türkçəsilə külliyyatı] / Red. Əşgər Fərdi. – Bakı, 2001. – 406 s.

15. Şəhriyar, Məhəmmədhüseyin. Şəhriyarın divanı / haz. M.İsmayılladə. – Bakı: Beynəlxalq Əlhuda nəşriyyatı, 2003. – 248 s.

16. Şəhriyar, Məhəmmədhüseyin. Heydərbabaya salam / tərt. və ön sözün müəll. Elman Quliyev; red. Himalay Qasımov; rəssam Yavər Əsədov; nəqqaş Əli Məhəmməd. – Bakı: Adiloğlu, 2004. – 94 s.

17. Şəhriyar, Məhəmmədhüseyin. Seçilmiş əsərləri / Red. hey.: Ə.Quliyev (baş red.) və b.; tərt. və ön sözün müəll. İsa Həbibbəyli; red. Teymur Əhmədov. – Bakı: Çəşidoğlu, 2004. – 272 s. (Seriya: Azərbaycan ədəbiyyatı).

18. Şəhriyar, Məhəmmədhüseyin. Seçilmiş əsərləri: [Kitaba ana dilində yazdığı şeirlərlə bərabər fars dilində yazdığı əsərlər də daxil edilmişdir] / Tərt. Nazim Rizvan, Xuraman Quliyeva, İslam Qəribov; ön sözün müəll. Bəkir Nəbiyev. – Bakı: Avrasiya Press, 2005. – 480 s.

19. Şəhriyar, Məhəmmədhüseyin. Heydərbabaya salam: Poema [Kitabda həmçinin rəssam Fəxrəddin Əliyevin vaxtilə bu poemaya çəkdiyi illüstrasiyalardan da istifadə olunmuşdur] / Red. və ön sözün müəll. M.Çəmənli. - Bakı: Təhsil, 2009. – 39 s. (Seriya: Məktəb kitabxanası)

20. Seyid Məhəmmədhüseyin Şəhriyar: [Kitabda XX əsr Azərbaycan poeziyasının korifeyi M.Şəhriyarın şeirləri, "Heydərbabaya" salam poeması, fars dilində yazdığı şeirlərdən seçmə poetik tərcümələr verilmiş, Fəxrəddin Əlinin həmin nümunələrə çəkdiyi miniatürləri nəfis şəkildə hazırlanaraq nəşr edilmişdir] / Milli irs, Mədəni, Tarixi Araşdırımlar Fondu; tərt. və ön söz. müəll. T.Əhmədov; rəssam F.Əli; bur. məsul M.Yunusov; red. N.Qurbanova.- Bakı: Nurlar, 2011.- 180 s.

21. Şəhriyar, Məhəmmədhüseyin. Seçilmiş əsərləri (M.Şəhriyarın farsca yazdığı əsərlərinin poetik və filoloji tərcümələri) / İdeya müəllifi Mirzə İbrahimov; tərt., ön söz və izahların müəllifi Vüqar Əhməd; red. heyəti İsa Həbibbəyli, Teymur Əhmədov, Rəhim Əliyev, İslam Qəribli, Esmira Şükürova (Fuad); rəyçi Hacı Mustafa Mailoğlu; AMEA, Nizami ad. Ədəbiyyat İn-tu. – Bakı: Ecoprint, 2016. – 432 s. (Kitabın üz qabığında müəllif və serlövhə paralel olaraq fars dilindədir).

22. Şəhriyar, Məhəmmədhüseyin. Əbədiyyət gülüyəm mən. M.Şəhriyarın Azərbaycan dilində yazdığı əsərləri / Tərt., ön söz və izahların müəll. İslam Qəribli; ideya müəll. Mirzə İbrahimov; red. heyəti İsa Həbibbəyli, Teymur Əhmədov, Rəhim Əliyev, İslam Qəribli, E.Bağırəva, Z.Zeynalova; məsləhətçi T.Əhmədov; AMEA, Nizami ad. Ədəbiyyat İn-tu. – Bakı: Elm və Təhsil, 2017. –285 s.

23. Cənubi Azərbaycan şeiri antologiyası: XIX-XXI əsrlər [Kitabda Məhəmmədhüseyin Şəhriyarın yaradıcılığından nümunələr də verilmişdir] / Tərtibçi müəll., transfoneliterasiya edib çapa haz. V.Əhməd (ön sözün müəll.), D. Rzayeva; elmi red. T. Əhmədov; AMEA, Nizami Gəncəvi ad. Ədəbiyyat İn-tu. – Bakı: Ecoprint, 2018. – 671 s.

**Nº 2 (13)**

**2021**

### Rus dilində

24. Привет Гейдар-бабе: Ох, разлука; Как прошла; Скорбью дышит мой кальян; Женщина одна; Азербайджан; Зима-хозяйка; В садах Шамирана; Почему?; Мой нежный попугай; Продавщица роз; Деревенское ухаживание; Ответ Сулейману Рустаму; Ответ Мамеду Рагиму; Гачаг Наби; Хушанг, племяннику моему: [Стихотворения] //Антология поэзии Южного Азербайджана.- Баку, 2005.-С.249-317.

25. Поклон Хейдар-бабе; Ох, разлука; Как прошла; Азербайджан; Почему?; Ответ Сулейману Рустаму: [Стихотворения] //Антология Азербайджанской поэзии. В 3-х томах, Т.2.. – Баку, 2009.- С.175-186.

### ƏDƏBİYYAT

1. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "Şəhriyarın yubileyinin keçirilməsi haqqında" Sərəncamı: 13 mart 1996-ci il / [http://www.anl.az/down/he\\_serencamlar.pdf](http://www.anl.az/down/he_serencamlar.pdf)

2. Ağayev, Əjdər; Ədaləti, Q. Məhəmmədhüseyin Şəhriyar: Pedaqoji görüşləri: Monoqrafiya / Red. Ə.R.Yequbi. – Bakı: Mütərcim, 2013. – 162 s.

3. Beqdəli, Qulamhäuseyn. Məhəmmədhüseyin Şəhriyar: Şairin həyatı, yaradıcılığı haqqında: Monoqrafiya. 1963. – 40 s.

4. Billuri, Hökume. Məhəmmədhüseyin Şəhriyar: Monoqrafiya / Red. Qafar Kəndli. – Bakı: Elm, 1984. – 152 s.

5. Məhəmmədhüseyin Şəhriyar. Bibliografiya / Tərtib. müəl. Esmira Şükürova; elmi redaktor İsa Həbibbəyli. – Bakı, 2017. – 504 s.

6. Məmmədova A. Məhəmmədhüseyin Şəhriyar (s.225-239) / Müasir Azərbaycan ədəbiyyatı: Dərslik: 2 cildə: Cild 1. – Bakı: Bakı Universiteti Nəşriyyatı, 2007. – 564 s.

7. Qasımov, Himalay; Quliyev, Elman. Şəhriyar poetikası: Monoqrafiya. – Bakı, 2006. – 228 s.

8. Quliyev, Elman. Seyid Məhəmmədhüseyin Şəhriyar: Monoqrafiya / Elmi red.: A.Hacıyev. – Bakı: Mütərcim, 1999. – 180 s.

9. Şükürova, Esmira. Məhəmmədhüseyin Şəhriyar: həyatı, mühiti, yaradıcılığı: Monoqrafiya / Elmi red. və ön söz: T.Əhmədov. – Bakı: Maarif, 1999. – 224 s.

10. Şükürova, Esmira. Söz sərrafi Şəhriyar. – Bakı: Avrasiya Press, 2010. – 301 s.